



Action funded by
the European Union

EU4Environment

Armenia, Azerbaijan, Belarus, Georgia, Republic of Moldova, Ukraine

Azərbaycanda maraqların ifadə edilməsi üçün dəvət: Resurs Səmərəliliyi və Daha Təmiz İstehsal (RSDTİ-ni) Pilot Şirkətlər

Bakı, Azərbaycan, iyun, 2021-ci il

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən EU4Environment¹ Layihəsi, RSDTİ-ni Pilot Şirkətlər olmaq və RSDTİ metodologiyasının Azərbaycanada tətbiq edilməsində iştirak etmək məqsədilə Kiçik və Orta ölçülü İstehsal Müəssisələri (KOM-lar) axtarır.

Resurs Səmərəliliyi və Daha Təmiz İstehsal (RSDTİ) metodologiyasının tətbiq sahəsini genişləndirmək məqsədilə ən azı 15 yerli (istehsal) KOM seçiləcək və onlara 2021-2022-ci illər ərzində müəssisələrini yaşıllaşdırmaq və istehsallarının səmərəliliyini artırmaq üçün dəstək göstəriləcəkdir. Seçilən şirkətlər üçün təkmilləşdirici tədbirlərin məqsədi enerji, xammal və materiallardan istifadə, suyun səmərəliliyi və tullantıların idarə olunması sahələrinə yönəldiləcəkdir.

İştirak edən KOM-lar üçün gözlənilən faydalar aşağıdakılardan ibarət olacaqdır:

- İstehsal proseslərinə daxil edilən resursların təkmilləşdirilməsi.
- Resurslara/xərclərə qənaət imkanlarının müəyyənləşdirilməsi.
- Uzunmüddətli resurs səmərəliliyi və daha təmiz istehsalın tətbiqi məqsədilə potensialların artırılması.
- Tullantıların yaranmasını, emissiyaların və/və ya çirkab suların azaldılması yolu ilə ətraf mühitə dair idarəetmə sisteminin və uyğunluq səviyyəsinin yaxşılaşdırılması.

¹ Ətraflı məlumat üçün baxın: www.eu4environment.org.

Action implemented by:



THE WORLD BANK
IBRD • IDA | WORLD BANK GROUP



Action funded by
the European Union

EU4Environment

Armenia, Azerbaijan, Belarus, Georgia, Republic of Moldova, Ukraine

- Təmiz istehsal və yaşıllıq iqtisadiyyatla əlaqəli maliyyə resurslarına çıxış imkanlarının əldə edilməsi.

RSDTİ-nin müəssisə daxili qiymətləndirmələri pilot şirkətlərdə resurslardan istifadəni optimallaşdırmaq üçün RSDTİ metodologiyasına əsaslanan sistemli təhlilə müvafiq şəkildə həyata keçiriləcəkdir. Buraya məlumatların təhlilinin və səmərəsizliyin qiymətləndirilməsinin aparılması, mövcud istehsal təcrübələrinin ətraf mühitə mənfi təsirini azaltmaq üçün görülən tədbirlərin texniki, iqtisadi və ekoloji qiymətləndirilməsinin aparılması və pilot müəssisələrin səmərəliliyini artırmaq üçün dəstəyin göstərilməsi daxildir. Buraya həmçinin şirkətlərin işçiləri üçün təlim fəaliyyətləri, qiymətləndirmə nəticələri və müəyyən edilmiş tədbirlər barədə texniki hesabatın təqdim edilməsi və pilot şirkətlərdə həyata keçirilən tədbirlərin monitorinqi daxildir.

Beləliklə, Azərbaycanda RSDTİ-nin həyata keçirmə fəaliyyətlərinin bütün dövründə RSDTİ-ni Pilot Şirkətlərinin töhfə verəcəyi gözlənilir. Bu layihədə həmçinin RSDTİ üzrə təlim proqramı nəzərdə tutur.

TƏLƏBLƏR:

RSDTİ metodologiyasının tətbiqində iştirak etmək istəyən şirkətlər aşağıdakı meyarlara və tələblərə cavab verməlidirlər:

- Azərbaycanda yerli hüquqi şəxs kimi qeydiyyatdan keçmiş olmalı və fəaliyyət göstərməlidir.
- Kiçik və ya orta ölçülü müəssisə (KOM) olmalıdır.
- İstehsalat sənayesində və ya onun bir sahəsi ilə məşğul olmalıdır.

Action implemented by:



THE WORLD BANK
IBRD • IDA | WORLD BANK GROUP



Action funded by
the European Union

EU4Environment

Armenia, Azerbaijan, Belarus, Georgia, Republic of Moldova, Ukraine

Bu fəaliyyət BMT-nin Sənaye İnkişafı Təşkilatının milli heyəti tərəfindən EU4Environment layihəsi çərçivəsində həyata keçirilir. Heyət, Resurs Səmərəliliyi və Təmiz İstehsal üzrə Milli İcraçı Tərəfdaş olan “ACE Group Consultants” MMC-nin rəhbərliyi ilə şirkətlərin Milli Əlaqələndiricisi və konsorsiumdan ibarətdir. Milli heyət pilot şirkətlərinin tətbiqi, seçimi, müəhibəsi və onlar ilə müqavilə bağlanması işlərini həyata keçirəcəkdir.

MÜRACİƏT QAYDALARI: müraciət etmək üçün zəhmət olmasa, əlavə edilmiş ərizə formasını və maraqların ifadə edilməsi məktubunu doldurun, imzalayın və VÖEN ilə birlikdə Nicat Babayevə göndərin: nijat@aceconsultants.az

Tel: (+994 12) 488 68 32

Tel/Fax: (+994 12) 488 67 91

Mobil (ofis): (+994 50) 407 22 76

Müsabiqəyə yalnız yekun siyahıya daxil edilmiş şirkətlər dəvət ediləcəkdir.

MÜRACİƏTİN SON TARİXİ: 25 iyun, 2021-ci il

Action implemented by:



THE WORLD BANK
IBRD • IDA | WORLD BANK GROUP



Action funded by
the European Union

EU4Environment

Armenia, Azerbaijan, Belarus, Georgia, Republic of Moldova, Ukraine

**RESURS SƏMƏRƏLİLİYİ VƏ TƏMİZL İSTEHSALIN NÜMAYİŞ ETDİRİLMƏSİ ÜZRƏ
ƏRİZƏ FORMASI VƏ MARAQLARIN İFADƏ EDİLMƏSİ HAQQINDA MƏKTUB**

1	Şirkətin Adı	
	VÖEN-i	
2	Ünvanı (qiymətləndiriləcək istehsal müəssisəsi)	
3	Sektor	
4	Əlaqələndirici şəxs / vəzifəsi	
5	Veb-səhifə/imeyl ünvanı/telefon nömrəsi	
6	İşçilərinin sayı	
7	Məhsulları	
8	Bazarları (ölkədaxili və ya digər ölkələrdə)	

Şirkətimiz “(ŞİRKƏTİN ADI)” bununla EU4Environment layihəsi vasitəsilə RSDT metodologiyasının Azərbaycanda nümayiş etdirilməsində iştirak etməkdə marağı olduğunu təsdiqləyir. Bu səbəbdən, layihə heyəti ilə görüşmək və layihədə namizəd kimi iştirak edərək ilkin baxış üçün hazırıq.

Tarix _____

İmza və möhür: _____

Şirkətin nümayəndəsi: _____

Vəzifəsi: _____

Action implemented by:



THE WORLD BANK
IBRD • IDA | WORLD BANK GROUP